


Azərbaycan Tibb Universiteti

Patoloji anatomiya kafedrası

“Patoloji anatomiya-2” fənnindən
6-cı mühazirə, 3-cü hissə

ENDOKRİN XƏSTƏLİKLƏRİN PATOLOJİ ANATOMİYASI

Şəkərli diabet (*diabetes mellitus*)




- İnsulinin mütləq və ya nisbi çatışmazlığı nəticəsində baş verir.
- Hüceyrələrin insulinə olan həssaslığının zəifləməsi və ya olmaması.
- Bütün maddələr mübadiləsi, xüsusilə də karbohidrat mübadiləsi pozulur.

Şəkərli diabet

Sərbəst

Simptomatik



Simptomatik və ya ikincili şəkərli diabet

- 1. Pankreoperativ diabetlər** – mədəaltı vəzin xəstəlikləri zamanı inkişaf edir. *Məs.*, xroniki pankreatitlər, pankreatektomiya, mədəaltı vəzin travması, şişləri və s.
- 2. Endokrin diabetlər** – *Məs.*, İtsenko-Kuşinq xəstəliyi, tireotoksikoz, feoxromositoma, akromeqaliya və s.
- 3. Genetik xəstəliklər zamanı** – *Məs.*, Lui-Bar sindromu, miotrofiya, lipodistrofiya və s.
- 4. Medikamentoz diabet** – bəzi dərman maddələri ilə müalicə: *Məs.*, kortikosteroidlər, tiazid-diuretiklər və s.
- 5. Hamiləlik diabeti**

Şəkərli diabet xəstəliyi

- **Sərbəst** – nozoloji və ya spontan şəkərli diabet
- Endokrin xəstəliklərin yarından çoxunu təşkil edir.
- Qanda qlükozanın miqdarı stabil olaraq 7,8 mmol/l-dən çox olduqda şəkərli diabet hesab olunur.
- **Diabetogen amillər (risk faktorları):**
 - *irsi meyllilik*
 - *psixo-emosional gərginliklər*
 - *piylənmə və qeyri-rasional qidalanma*
 - *ateroskleroz və hipertoniya xəstəliyi*
 - *hestozlar, 4,5 kq-dan çox çəkiddə doğulan uşaqlar və anaları*
 - *virus infeksiyaları*
 - *autoimmun reaksiyalar və s.*

Patogenetik xüsusiyyətlərindən asılı olaraq

I tip şəkərli diabet



II tip şəkərli diabet



I TİP ŞƏKƏRLİ DİABET

İnsulin-asılı və ya Yuvenil diabet

Etio-patogenez

- ❖ İrsi meylik
- ❖ Fərdi xromosom çatışmazlığı
- ❖ HLA antigenlər
- ❖ Xarici faktorlar

Adaçığı toxumasının zədələnməsi

Auto-anticisimlərin əmələ gəlməsi

Diabet

I TİP ŞƏKƏRLİ DİABET

İnsulinin mütləq çatışmazlığı

Uşaq yaşlarda inkişaf edir

Qanda insulinin miqdarı – az və ya yox,
qlikogenin miqdarı – yüksəkdir

β -hüceyrələrin miqdarının azalması

Xəstələrin insulinə ehtiyacı var

Ketoasidoz xarakterikdir

II TİP ŞƏKƏRLİ DİABET

*İnsulindən asılı olmayan və ya
Stabil şəkərli diabet*

Böyük şəxslərdə rast gəlinir

I tipə nisbətən daha xoşxassəli gedişli olur

İnsulin sekresiyasının nisbi çatışmazlığı
İnsulinə davamlılığın artması

Hiperosmolyar koma xarakterdir

Piylənmə - təxminən 80% II tip diabet
xəstələrində müşahidə edilir

Metabolik əlamətlər

- Qanda qlükozanın miqdarı yüksəlir – **Hiperqlikemiya**
- Çoxlu miqdarda qlükoza sidiyə keçir – **Qlükozuriya**
- Osmotik diurez – **Poliuriya**
- Susuzluq hissi – **Polidipsiya**
- "Qurdiştahlılıq" – **Polifagiya**
- Qanda "ballast maddələrin" miqdarı artır -
Asidoz və Hiperketonemiya
- Qalıq azotun miqdarı yüksəlir –
Hiperazotemiya və Hiperazoturiya

Gen lokusu	XR. 6	Məlum deyil
İrsiyyət	HLA-D bağlı	HLA bağlı deyil
Patogenez	Autoimmün mexanizm, mütləq insulin çatışmazlığı	İnsulinə qarşı davamlılıq, nisbi insulin çatışmazlığı
Adacıq hüceyrələri	İnsulit, β -hüceyrələrin atrofiyası və fibrozu	İnsulit yoxdur. Fokal fibroz və hialinoz, β -hüceyrələrin qismən azalması
Yaş	Adətən < 40	> 40
Bədən çəkisi	Normal və ya arıqlama	Piylənmə
Plazma insulini	Aşağı və ya yox	Normal
Ağırlaşması	Ketoasidoz	Hiperosmolyar koma

Ağırlaşmalar

- **Damarlarda** – diabetik angiopatiyalar
- **Böyrəklərdə** – diabetik nefropatiya
- **Mədəaltı vəzidə** – Langerhans adacıqlarının atrofiası, skleroza və hialinoza
- **Qaraciyərdə** – piy distrofiyası
- **Gözün torlu qişasında** – diabetik retinopatiya, korluqla nəticələnə bilər.
- **Dəridə** – **lipoidli nekrobioz** – trofik yaralar
- **Sinirlərdə** – diabetik neyropatiya

Diabetik angiopatiyalar

- Qanda çoxlu miqdarda ballast maddələrin və immun komplekslərin olması
- Bazal membranlarının keçiricilikləri kəskin pozulur
- Hansı kalibrli damarlarda baş verməsindən asılı olaraq 2 qrupa bölünürlər:

Makroangiopatiyalar

İri damarlarda
aterosklerotik
dəyişikliklər

Mikroangiopatiyalar

Mikrosirkulyator
damarlarda vaskulit,
hialinoz və skleroz

Diabetik nefropatiya

- Kimmelstil-Vilson sindromu ilə başlanır:
- Yüksək proteinuriya, hiperazotemiya, arterial hipertenziya və toxumalarda ödem
- Diabetik nefropatiyanın 3 **klirik mərhələsi** vardır:


1. Prenefropatik

2. Nefropatik


3. Uremik (nefroskleroz)

- Diabetik nefropatiya diffuz qlomeruloskleroz, yəni böyrəklərin şəkərli diabetlə əlaqədar birincili büzüşməsi – **diabetik nefrosklerozla** nəticələnir.
- Diabetik nefroskleroz klinikada **xroniki böyrək çatışmazlığı** ilə müşayiət olunur.

Diabetik nefropatiya




Diabetik qlomeruloskleroz



Mədəaltı vəz

- Əhəmiyyətli dərəcədə dəyişilir.
- **Makroskopik** – zəif dərəcəli atrofiya, toxumada lipomatoz və birləşdirici toxumanın inkişafı hesabına konsistensiyasının bərkiməsi
- **Mikroskopik** - əksər Langerhans adacıqlarının atrofiyası və sayının azalması,
- sklerozu və hialinozu,
- bəzilərinin kompensator olaraq hipertrofiyalaşması və β -hüceyrələrin deqranulyasiyası,
- Langerhans adacıqlarının limfo-leykositar infiltrasiyası (insulit)

Insulit




Diabetik retinopatiya


- Son nəticədə diabetik korluq (diabetik amavroz) baş verir.
- *Dəyişikliklər:*
 - ✓ Torlu qişada angiopatiyalar
 - ✓ İltihabi və proliferativ dəyişikliklər: **hemorragik retinit**
 - ✓ Görmə sinirinin diski ətrafında və sarı ləkə nahiyəsində nöqtəvari qansızmalar və tutqunlaşma ocaqları
 - ✓ Periretinal qansızmalarla əlaqədar torlu qişanın qopub aralanması və hətta cırılması
 - ✓ Göz dibinin diabetik və hipertonik xarakterli müxtəlif patologiyaları

(a)

Normal




NFL
GCL
PR
RPE




Macula


Diabetic Retinopathy




Microaneurysm
Macular edema
Hemorrhage
Cotton wool spots



Non-proliferative Retinopathy




Abnormal growth of blood vessels




Diabetik retinopatiya

Normal Retina



Diabetic Retinopathy



Diabetik neyropatiya

- **Əsas səbəbi** – sinirləri vaskulyarizasiya edən damarların mikroangiopatiyalarıdır.
- Sinirlərdə demielinizasiya, birləşdirici toxumanın inkişafı baş verir.
- Dəri hissiyatının tədricən itirilməsi və paresteziyalar, polinevritlər, nevralkiyalar, diabetik amiotrofiyalar (əzələ kütləsinin progressiv itirilməsi).

ŞƏKƏRLİ DİABET ZAMANI ÖLÜMÜN SƏBƏBİ

Ağırlaşmalardan biri olur:

- Diabetik koma
- Miokard infarktı
- Aşağı ətrafların qanqrenası
- Diabetik nefropatiya ilə əlaqədar kəskin və yaxud xroniki böyrək çatışmazlıqları
- İnfeksion-septiki proseslər, həmçinin vərəm xəstəliyi və s.

Zob (struma, ur)

- **Zob** – qalxanabənzər vəzin patoloji olaraq artıb-çoxalmasına və bununla əlaqədar onun həcminin böyüməsinə deyilir.
- Polietioloji xəstəlikdir
- **Patogen amillər:**
 - ✓ Yod çatışmazlığı, *məs.* endemik zob
 - ✓ Tiroid hormonların sintezinin anadangəlmə pozğunluğu
 - ✓ Zobogen amillər, *məs.* dərman preparatları
 - ✓ İrsi amillərin təsiri, *məs.* tireotoksikoz

Zobun təsnifat prinsipləri

Lokalizasiyasından asılı olaraq:

- 1. Retrosternal*
- 2. Hissəvi retrosternal*
- 3. Sirkulyar*
- 4. Distopik (məs., dil kökünün zobu)*

Klinik əlamətlərə görə:

Yüngül, orta və ağır formalar

Vəzin böyümə dərəcəsindən asılı olaraq klinik dərəcələr:

0, I, II, III, IV, V, VI dərəcələr

Zobun təsnifat prinsipləri

Morfoloji (makroskopik) xüsusiyyətinə görə:

1. *Diffuz zob*
2. *Düyünlü zob*
3. *Qarışıq (diffuz-düyünlü) zob*

Histoloji (mikroskopik) xüsusiyyətinə görə:

1. *Kolloid zob*, düyünlü zobdur – makrofollikulyar, mikrofollikulyar və qarışıq ola bilər.
2. *Parenximatoz zob* – diffuz zobdur.
3. *Qarışıq zob*

Epidemioloji xüsusiyyətlərindən asılı olaraq:

1. *Endemik zob*
2. *Sporadik zob*

**Yod
defisiti**

**TSH
ifrazı**

**Qalxanabənzər vəz
hormonlarının
azalması**

**Qalxanabənzər
vəzin böyüməsi**

Təzyiq simptomları

Stridor

Xırıltılı səs

Udmanın pozulması

Tireotoksikoz

- **Bazedov zobu, diffuz toksiki zob, Qreyvs (Graves) xəstəliyi.**
- Bütün zob xəstəlikləri içərisində ən çox rast gəlinir.
- Əsasən cavan və orta yaşlı qadınlarda rast gəlinir.
- Genetik xəstəlik hesab edilir.
- **Ekzogen patogen amillər:** psixi travma, kəllə-beyin travmaları, ensefalit, infeksiyon xəstəliklər (*məs.*, qrip, revmatizm, tonzillitlər), hamiləlik və s.
- **Metabolik pozğunluqlar:** zülal, piy, karbohidrat və suda mübadilələrinin pozulması, hiperazotemiya, kreatinuriya, hiperhidroz.

Tireotoksikozun klinik simptomları

- Qalxanabənzər vəzin böyüməsi
- Ekzoftalmiya
- Taxikardiya
- Nevrozlar – neyrosirkulyator distoniya, emosional oyanıqlıq, əzələ zəifliyi və yorğunluq
- Arıqlama, diareya
- Tərləmə, dəridə nəmlik, istilik və qızartı
- Qanda **TSH** miqdarı aşağı, **T3** və **T4** isə yüksəkdir.
(Normada T3 - 100-200 ng/dL, T4 - 0.9-2.4 ng/dL, TSH - 0.4-4.0 (mIU/L).

Tireotoksikozun patogenezi

Antitireoid autoantitellərin
yaranması

Follikul epitellərinin səthində
TSH reseptorlar

Vəz epitellərinin stimulyasiyası
"reseptorların antitel xəstəliyi"



Vəz epitellərinin hiperplaziyası

Qalxanabənzər vəz hormonlarının
hipersekreziyası


Tireotoksikoz zamanı qalxanabənzər vəzdə meydana çıxan mikroskopik dəyişikliklər

- Follikullar **kiçilir**, kubabənzər və prizmatik epitelləri hündürləşir və böyük nüvəli silindrik epitellərə çevrilir, proliferasiyaya uğrayaraq follikulların mənəzlərinə doğru çox miqdarda **məməciklər şəklində çıxıntılar** əmələ gətirir.
- Follikulların mənəzində olan kolloid maddənin **tinktorial xüsusiyyətləri dəyişilir**.
- Vəzin stromasında həm diffuz, həm də ocaqlı limfoplazmositar və limfo-leykositar infiltrasiya, doluqanlılıq, ödem müşahidə edilir və stroma kəskin şəkildə qalınlaşır.

Tireotoksikozun histopatologiyası



Kolloid zobun patomorfologiyası



<https://alf3.urz.unibas.ch/pathopic/e/getpic-fra.cfm?id=000308>

<http://www.pathologyoutlines.com/topic/thyroidnodular.html>

Tireotoksikoz zamanı visseral patologiyalar

- Ürəkdə - "tireotoksiki ürək" və ya **tireotoksiki kardiomiopatiya**
- Miokard stromasının doluqanlılığı, ödemi, diffuz LLİ, hüceyrədaxili ödemi və s. dəyişikliklər – **diffuz seroz miokardit** inkişaf edir.
- Nəticədə **diffuz interstitsial kardioskleroz** inkişaf edir.


Haşimoto zobu

- **Haşimoto tireoiditi, limfomatoz struma və ya Haşimoto xəstəliyi də deyilir.**
- I qrup (həqiqi) autoimmün xəstəliyidir.
- Əsasən qadınlarda rast gəlinir.
- Spesifik plazmositar və effektor T-limfositlər vəz toxumasının stromasında diffuz şəkildə toplanır.
- Follikullar kiçilir və atrofiyalaşır, mənəzlərində kolloid maddə olmur, ya da çox az olur.

Makroskopik xüsusiyyət

- Qalxanabənzər vəz bir neçə dəfə böyüyür.
- Konsistensiyası bərkiyir, kəsikdə paycıqlı quruluşlu görünür.
- Vəz toxumasında destruktiv proseslər gedir.
- Bu dəyişikliklər vəzin diffuz şəkildə sklerozlaşması və kiçilməsi ilə nəticələnir.

Haşimoto zobunun histopatolojisi



Haşimoto zobunun klinik simptomları

Hipotireodizm - idiopatik miksedema:

- Yuxusuzluq
- Soyuğa həssaslıq, hipotermiya
- İştahsızlıq, qəbizlik
- Bradikardiya
- Dərinin qalınlaşması və ödemli (barmaq izi qalmır)
- Hiperxolesterinemiya
- Qanda TSH miqdarı yüksək; T3 və T4 isə aşağıdır

Ridel zobu

- **Ridel xəstəliyi, fibroz tireoditi, fibrozlaşan zob.**
- Bütün tireoiditlərin və zobların son nəticəsi kimi inkişaf edir.
- Vəz parenximası atrofiyalaşır, stroması isə diffuz şəkildə sklerozlaşaraq büzüşür.
- Konsistensiyası bərkiyir - "**dəmir zob**".
- Skleroz prosesləri həm də göz yuvasında, divararalığında və müsariqəarxası sahədə də getdiyi üçün buna bəzən "sistem kollagenozların" xüsusi bir növü kimi də baxılır.

Ridel zobunun histopatolojyası

